

Rəis, böyük metodist və metodist heyəti (Tədris-metodiki söbə) üzrə test tapşırıqları

1. Təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi hansıdır?

- A) Məktəbəqədər təhsil
- B) Peşə təhsili
- C) Ali təhsil
- D) Ümumi təhsil
- E) Orta ixtisas təhsili

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

2. Müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi:

- A) Gimnaziya
- B) Kollec
- C) İnstitut
- D) Məktəb
- E) Lisey

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

3. Ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə:

- A) Magistr
- B) Dissertant
- C) Tyutor
- D) Doktorant
- E) Dosent

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

4. Milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı təhsil sahəsində dövlət siyasətinin hansı prinsipidir?

- A) Varislik
- B) Səmərəlilik
- C) İntegrasiya
- D) Demokratiklik
- E) Bərabərlik

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

5. Təhsil sahəsində dövlət siyasətinin fasiləsizlik, vəhdətlik, daimilik prinsipi dedikdə nə başa düşülür?

- A) Mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi
- B) Milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi
- C) Təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması
- D) Milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüğün prioritet kimi qəbul olunması
- E) Bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

6. Hansı təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsinin fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarınınin tələblərini gözləməklə müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri yaratmaq hüququ vardır?

- A) Dövlət təhsil müəssisələri
- B) Xüsusi təyinatlı təhsil müəssisələri
- C) Peşə təhsili müəssisələri
- D) Özəl təhsil müəssisələri
- E) Ali təhsil müəssisələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

7. Evdə təhsil dedikdə nə başa düşülür?

- A) Tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilə alma forması
- B) Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənar qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması
- C) Müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması
- D) Müxtəlif kurslarda, dərnlərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması
- E) Təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

8. Hansı təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır?

- A) Ümumi təhsil
- B) Peşə təhsili

- C) Ali təhsil
- D) Xüsusi təhsil
- E) Əlavə təhsil

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

9. Milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüğün prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət siyasətinin hansı prinsipidir?

- A) Fasiləsizlik
- B) Millilik
- C) Vəhdətlik
- D) Daimilik
- E) Humanistlik

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

10. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, hansı səviyyələrdə aparılır?

- A) Magistratura və doktorantura
- B) Əsas (baza ali) tibb təhsili və magistratura
- C) Magistratura və dissertantura
- D) Əsas (baza ali) tibb təhsili və rezidentura
- E) Doktorantura və dissertantura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

11. Müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi necə adlanır?

- A) Akademiya
- B) Kampus
- C) Lisey
- D) Kollec
- E) Gimnaziya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin neçənci kursuna qəbul olunurlar?

- A) Üçüncü kursuna
- B) Birinci kursuna
- C) Beşinci kursuna
- D) İkinci kursuna
- E) Dördüncü kursuna

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

13. Ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək aiddir:

- A) Təhsilverənlərin hüququna
- B) Valideynlərin vəzifəsinə
- C) Təhsilalanların hüququna
- D) Təhsilverənlərin vəzifəsinə
- E) Valideynlərin hüququna

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

14. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə əlavə təhsilin həyata keçirildiyi yerlərdən biri səhvdir:

- A) Təhsil müəssisələrində yaradılmış müvafiq strukturlar
- B) Müvafiq sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələr
- C) İxtisasartırma və yenidənhazırlanma qurumları
- D) Stajkeçmə və peşə hazırlığı kursları
- E) Kolleclər və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

15. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə aşağıdakılardan hansı biri təhsilalanların hüququdur?

- A) Müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq
- B) Üzrsüz səbəblərdən dərsləndənmə hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
- C) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək
- D) Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq
- E) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

16. Aşağıdakılardan hansı biri təhsil sahəsində dövlətin vəzifələrindəndir?

- A) Təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq
- B) Uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək
- C) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək

D) Təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq

E) Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

17. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ümumi təhsil müəssisələrinə ilk dəfə işə qəbul olunanlar neçə il müddətində sertifikatlaşdırmadan keçmirlər?

A) 5 il

B) 4 il

C) 3 il

D) 2 il

E) 1 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

18. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aşağıdakılardan hansı biri təhsilverənlərin hüququdur?

A) Şəxsi nümunəsi ilə təhsilalanlarda milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq

B) Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq

C) Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək

D) İxtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək

E) Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

19. Təhsil sistemində mülkiyyət münasibətləri ilə bağlı qeyd olunan mülahizələrdən hansı doğrudur?

A) Təhsil müəssisəsi göstərdiyi xidmətlər nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilməz

B) Dövlət mülkiyyətində olan bütün təhsil müəssisələrinin özəlləşdirilməsi qadağandır

C) Dövlət təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak onun mülkiyyətinə daxil edilmir

D) Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti rektor və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir

E) Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

20. Milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi təhsil sahəsində dövlət siyasətinin hansı prinsipidir?

A) Millilik və dünyəvilik

B) Varislik

C) Humanistlik

D) Fasiləsizlik və daimilik

E) Demokratiklik

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

21. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, nəyin əsasında həyata keçirilə bilməz?

A) Dövlət tərəfindən müəyyən edilmiş kvota

B) Müxtəlif fondların vəsaitləri

C) Təhsil müəssisəsinin birbaşa bağladığı müqavilələr

D) Təhsil qrantı proqramı

E) Hüquqi və fiziki şəxslərin birbaşa bağlılıqları müqavilələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

22. Müvafiq qanunvericiliyə əsasən təhsil proqramına (kurikuluma) daxildir:

A) Təhsil məhsulu

B) Təhsil investisiyası

C) Təhsil françayzinqi

D) Təhsil krediti

E) Qiymətləndirmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

23. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərlə bağlı aşağıdakı bəndlərdən hansı düzgündür?

A) Uşaqlar arasında dövryyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz metrdən az olan məsafədə yayılmasına yol verilmir

B) Dərsləkdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda xüsusi hallarda reklam yerləşdirilə bilər

C) Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz

D) İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 150 metr kənarında olan reklam daşıyıcılarında yerləşdirilir

E) Təhsil müəssisələrində gənclər arasında insanın immunçatışmazlığı virusu infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə xüsusi fənlər tədris olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

24. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərdən doğru olanını müəyyən edin.

- A) Milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək
- B) Milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək
- C) Təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmi və dövlət təhsil qrantlarının məbləği müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək
- D) Cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq
- E) Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

25. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən hansı qurumlarda aparıla bilməz?

- A) Ali və orta ixtisas təhsili müəssisələrində
- B) Ali təhsil müəssisələrində
- C) Elmi tədqiqat strukturlarında
- D) Ali təhsil müəssisələrinin müvafiq bölmələrində
- E) Ali təhsil müəssisələrinin müvafiq qurumlarında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

26. Təhsilin pillələri və səviyyələri ilə bağlı verilən müddəalardan hansı doğrudur?

- A) Hər bir təhsil pilləsi və səviyyəsi yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır
- B) Təhsilənin əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır

C) Vətəndaşların peşə təhsili üzrə formal təhsil forması vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə imtahanın keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir

D) Hər bir təhsil pilləsi və səviyyəsi attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır

E) Peşə təhsili üzrə formal təhsil forması vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi ilə əlaqədar göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

27. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə qeyd edilənlərdən hansı təhsil proqramına (kurikulumu) daxil deyil?

A) Təhsil məhsulu

B) Fənlər üzrə tədris proqramları

C) Qiymətləndirmə

D) Metodik təminatla bağlı tövsiyələr

E) Tədris planı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

28. Təhsil müəssisəsinin tipləri və növləri baxımından uyğunluğu müəyyən edin.

1. Mərkəzlər;

2. Uşaq-gənclər idman məktəbləri;

3. Gimnaziyalar;

4. Kolleclər.

a) Orta ixtisas təhsili müəssisələri;

b) Ümumi təhsil müəssisələri;

c) Əlavə təhsil müəssisələri;

d) Məktəbdənkənar təhsil müəssisələri.

A) 1-a; 2-c; 3-d; 4-b

B) 1-c; 2-d; 3-b; 4-a

C) 1-a; 2-d; 3-b; 4-c

D) 1-c; 2-b; 3-d; 4-a

E) 1-a; 2-b; 3-c; 4-d

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

29. Aşağıdakı bəndlərdən hansılar təhsilalanların vəzifəsidir?

1. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdislərə yiyələnmək;
2. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
3. Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
4. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
5. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
6. Sağlam həyat tərzini keçirmək;
7. Təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək.

A) 3, 5, 6, 7

B) 1, 3, 4, 7

C) 2, 4, 5, 6

D) 2, 3, 4, 5

E) 1, 2, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

30. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid deyil:

1. Şəffaflıq;
2. İntegrasiya;
3. Humanistlik;
4. Aşkarlıq;
5. Səmərəlilik;
6. Qanunçuluq;
7. Ümumilik;
8. Dünyəvilik;
9. Liberallaşma.

A) 1, 2, 6, 7

B) 2, 3, 6, 8

C) 1, 4, 6, 7

D) 3, 5, 7, 8

E) 2, 4, 5, 9

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

31. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən universitet və akademiya arasında nə kimi fərq vardır?

A) Universitet müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi olduğu halda, akademiya müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir

B) Universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsi olduğu halda, akademiya orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir

C) Universitet müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi olduğu halda, akademiya ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir

D) Universitet müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi olduğu halda, akademiya müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir

E) Universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsi olduğu halda, akademiya müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

32. Müvafiq qanunvericiliyə görə ümumi təhsilin hansı səviyyələri var? Tam və doğru cavabı müəyyən edin.

1. Ümumi orta təhsil;
2. Orta təhsil;
3. Məktəbhazırlıq təhsili;
4. İbtidai təhsil;
5. Tam orta təhsil;
6. Yüksək ümumi təhsil.

A) 1, 5

B) 2, 4

C) 3, 5

D) 2, 3, 6

E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

33. Təhsil hüququna dövlət təminatı ilə bağlı qeyd edilən mülahizələrdən yanlış olanlarını seçin.

1. Dövlət müəyyən hallarda milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir;
2. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır;
3. Dövlət hər bir vətəndaşın icbari tam orta təhsil almaq hüququnu təmin edir;
4. Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir;
5. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi və orta ixtisas təhsili almaq hüququna malikdir.

A) 1, 2, 5

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 2, 4

E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

34. Təhsil prosesinin iştirakçıları arasında uyğunluğu müəyyən edin.

1. Kitabxanaçıları;
2. Tibbi xidmət işçiləri;
3. Rezidentlər.

- a) Tədrisə köməkçi heyət;
- b) Təhsilalanlar;
- c) Təhsilverənlər.

A) 1-b; 2-a; 3-c

B) 1-a; 2-c; 3-b

C) 1-c; 2-a; 3-b

D) 1-a; 2-b; 3-c

E) 1-c; 2-b; 3-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

35. Dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edən kurikulumuna daxildir:

1. Müvafiq təhsil texnologiyaları;
2. Fənlər üzrə tədris proqramları;
3. İnnovasiya;
4. Metodik təminatla bağlı tövsiyələr;
5. Təhsil xidmətləri;
6. Tədris planı;
7. Təhsil müəssisəsi.

A) 1, 2, 4, 7

B) 2, 4, 5, 6

C) 3, 4, 5, 7

D) 2, 3, 4, 5

E) 1, 2, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

36. Uyğunluğu müəyyən edin.

1. Müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;
2. Müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
3. Müvafiq təhsil haqqında dövlət sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növü.

- a) İxtisas;
- b) İxtisaslaşma;
- c) İnnovasiya.

A) 1-a; 2-c; 3-b

B) 1-b; 2-a; 3-c

C) 1-a; 2-b; 3-c

D) 1-b; 2-c; 3-a

E) 1-c; 2-b; 3-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

37. Formal təhsil və qeyri-formal təhsil arasında nə kimi fərq vardır?

A) Formal təhsil müxtəlif kurslarda, dərnləklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması olduğu halda, qeyri-formal təhsil özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır

B) Formal təhsil təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması olduğu halda, qeyri-formal təhsil müxtəlif kurslarda, dərnləklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır

C) Formal təhsil təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması olduğu halda, qeyri-formal təhsil özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır

D) Formal təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsiləmə forması olduğu halda, qeyri-formal təhsil özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır

E) Formal təhsil özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması olduğu halda, qeyri-formal təhsil müxtəlif kurslarda, dərnləklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

38. Təhsilalanların hüquqlarını müəyyən edin.

1. Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
2. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
3. Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
4. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
5. Təhsil müəssisəsinin mövcud infrastrukturundan istifadə etmək.

A) 2, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 5

E) 1, 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

39. Aşağıdakılardan hansılar təhsilverənlərin hüquqlarına aiddir?

1. Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
2. Müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
3. Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
4. Şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
5. Təhsillə bağlı inkişafyönlü tədbirlərdə iştirak etmək;
6. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək.

A) 2, 3, 6

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 3, 4

E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

40. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təhsilverənlərin vəzifələrinə daxildir:

1. Valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;
2. Təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
3. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
4. Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
5. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
6. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
7. Bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək.

A) 3, 6, 7

B) 2, 3, 5

C) 1, 2, 6

D) 2, 4, 6

E) 1, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

41. Ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir:

A) Müşavir

B) Rektor

C) Tyutor

D) Dekan

E) Metodist

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

42. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu vəzifəyə təyin və ya vəzifədən azad edir:

A) Azərbaycan Respublikasının Baş naziri

- B) Azərbaycan Respublikasının təhsil naziri
- C) Azərbaycan Respublikasının Prezidenti
- D) AMEA-nın prezidenti
- E) Azərbaycan Respublikasının Ombudsmanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

43. Bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nizamnaməsini və ona dəyişiklikləri hansı qurumun rəyini nəzərə almaqla, bələdiyyə təsdiq edir?

- A) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
- B) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
- C) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
- D) Azərbaycan Respublikası Təhsil Nazirliyinin
- E) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

44. Ali təhsil müəssisəsinin təsisçisinin səlahiyyətlərinə aşağıdakılardan hansı aiddir?

- A) Ali təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarının ləğvi
- B) Kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlərin görülməsi
- C) Ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrası
- D) Fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görülməsi
- E) İnkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

45. Ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ali təhsil müəssisəsinin vəzifələrinə daxildir:

A) Ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını həyata keçirmək

B) Əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək

C) Təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil etmək və göstərmək

D) Dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq

E) Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

46. Ali təhsil müəssisəsinin idarə olunması ilə bağlı verilən mülahizələrdən hansı doğrudur?

A) Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır

B) Himayəçilər Şurasının tərkibini azı 2 nəfər olmaqla, ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı təsdiq edir

C) Ali təhsil müəssisəsinin strukturunda onun profiline uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilməz

D) Prorektorları tabe olduğu dövlət orqanı və ya bələdiyyənin təqdimatı əsasında ali təhsil müəssisəsi təyin edir

E) Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

47. Öz vəzifələrini yerinə yetirmək üçün ali təhsil müəssisəsinin nə kimi hüquqları vardır?

A) Elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil etmək və həyata keçirmək

- B) Dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək
- C) Maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək
- D) Xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, beynəlxalq təhsil proqramları həyata keçirmək
- E) Ali təhsil müəssisəsinin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

48. Ali təhsil müəssisəsinin fəaliyyətinə nəzarətin digər formaları Azərbaycan Respublikasının hansı qanunları ilə müəyyən edilir?

1. "Təhsil haqqında" qanun;
2. "Lisensiyalar və icazələr haqqında" qanun;
3. "İnformasiya əldə etmək haqqında" qanun;
4. "Publik hüquqi şəxslər haqqında" qanun;
5. "Elm haqqında" qanun;
6. "İnzibati icraat haqqında" qanun.

A) 3, 4, 6

B) 1, 4, 5

C) 2, 4, 6

D) 1, 2, 4

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

49. Ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə daxildir:

1. Ali təhsil müəssisəsinin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2. Magistratura (rezidentura) təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
3. Orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
4. Elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması;

5. Ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak;
6. Təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
7. Doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi.

- A) 1, 2, 4, 5
B) 2, 3, 4, 7
C) 3, 4, 5, 6
D) 1, 2, 4, 7
E) 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

50. "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə görə rektorun səlahiyyətləri (tam və doğru cavab):

1. Kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
2. Ali təhsil müəssisəsinin nizamnaməsini və strukturunu təsdiq edir;
3. Təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verir;
4. İnkişaf istiqamətlərini müəyyən edir, illik maliyyə hesabatlarını təsdiq edir;
5. Müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

- A) 1, 2, 5
B) 2, 3, 4
C) 1, 2, 3
D) 2, 5
E) 1, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

51. Təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi hansı strateji istiqamətə aiddir?

A) Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması

B) Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması

C) Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması

D) Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması

E) Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

52. Aşağıdakılardan hansılar Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan strateji istiqamətlərə aid deyil?

1. Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və əlavə təhsilin təmin edilməsi;
2. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması;
3. Ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsi;
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması;
5. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması;
6. Təhsilalanların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanması;
7. Ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infraqurktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması;
8. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.

A) 2, 3, 7, 8

B) 1, 2, 4, 6

C) 3, 6, 7, 8

D) 2, 4, 5, 6

E) 1, 3, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

53. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılmasına aiddir:

1. Pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
2. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması;
3. Təhsilin idarə olunmasının məlumat sistemləri və yeni hesabatvermə modelinin yaradılması;
4. Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması;
5. Cəmiyyətin və iqtisadiyyatın tələbatlarına uyğun olaraq hər bir ixtisas üzrə müasir standartların hazırlanması;
6. Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi.

A) 1, 2, 3

B) 2, 3, 4

C) 3, 5, 6

D) 1, 4, 5

E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

54. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsinə təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması strateji istiqamətinə aid olan hədəfi müəyyən edin.

A) Müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı

B) Cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı peşə və orta ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması

C) Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması

D) Ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi

E) Təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

55. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planı kim tərəfindən təsdiq olunur?

- A) Azərbaycan Respublikasının iqtisadiyyat naziri
- B) Azərbaycan Respublikasının Prezidenti
- C) Azərbaycan Respublikasının xarici işlər naziri
- D) Azərbaycan Respublikasının maliyyə naziri
- E) Azərbaycan Respublikasının daxili işlər naziri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

56. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransanın hansı universiteti ilə beynəlxalq ikili diplom proqramı həyata keçirilir?

- A) Maastrixt Menecment Məktəbi
- B) Heriot-Vat Universiteti
- C) Miçiqaq Dövlət Universiteti
- D) Krems Tətbiqi Elmlər Universiteti
- E) Strasburq Universiteti

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

57. Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə hansı ixtisaslar üzrə kadr hazırlığı aparır?

- A) Texniki
- B) Humanitar

C) İctimai

D) Sosial

E) İqtisadi

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

58. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı çərçivəsində ölkənin ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə qeyd olunanlardan hansı aiddir?

A) Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması

B) Xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi AR ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması

C) Doktorantura səviyyəsi üzrə yüksək reytingli xarici ali təhsil müəssisələrində və xüsusi ixtisaslaşmış elm-təhsil mərkəzlərində təhsilin maliyyələşdirilməsinin təşkili

D) Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması

E) AR-nın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

59. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası hansı mənbələr hesabına maliyyələşdirilə bilməz?

1. Mülkiyyət formasından asılı olmayaraq, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri;
2. Beynəlxalq təşkilatların texniki və maliyyə yardımları;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4. Beynəlxalq Konfederasiyanın vəsaitləri;
5. Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

6. Vergilər və sosial ödənişlər;
7. Kreditlər və qrantlar.

- A) 3, 4, 5
B) 2, 4, 7
C) 3, 4, 6
D) 2, 3, 5
E) 1, 2, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

60. Uyğunluğu müəyyən edin.

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi;
2. Yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi.

- a) Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;
b) Təhsil dövründə doktorantların akademik göstəricilərinin monitorinqi mexanizminin təkmilləşdirilməsi;
c) Doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçimi meyarları və prosedurlarının müəyyən edilməsi;
d) Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması.

- A) 1 - b və d;
2 - a və c
B) 1 - a və b;
2 - c və d
C) 1 - c və d;
2 - a və b
D) 1 - b və c;
2 - a və d
E) 1 - a və c;
2 - b və d

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

61. Təhsil qanunvericiliyinə əsasən müvəffəqiyyətlə təhsil alan tələbə dedikdə başa düşülür:

- A) Tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirən şəxs
- B) İxtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ müddətə uyğun təhsil alan tələbə
- C) Fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbə
- D) İxtisasın tədris planına uyğun, hər semestrə iki fəndən az olmamaqla dərs götürən tələbə
- E) Fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

62. Təhsil qanunvericiliyinə görə tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisi necə adlanır?

- A) Təhsil krediti
- B) Tələbənin sərbəst işi
- C) Ümumi Orta Müvəffəqiyyət Göstəricisi
- D) İxtisasın tədris qrafiki
- E) Akademik təqvim

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

63. Tələbənin akademik mobilliyinin təmin edilməsi üçün forması və nümunələri hansı qurum tərəfindən müəyyənləşdirilən sənədlər olmalıdır?

- A) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
- B) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
- C) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
- D) Azərbaycan Respublikasının Təhsil Nazirliyi
- E) Azərbaycan Respublikasının Energetika Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədris təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

64. Ali təhsil müəssisələrində tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə kim təqdim edir?

- A) Müəllim
- B) Tyutor
- C) Prorektor
- D) Dekan
- E) Direktor

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədris təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

65. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədris təşkili Qaydaları"na əsasən tədris ili neçə semestrdən ibarətdir?

- A) Bir
- B) İki
- C) Dörd
- D) Beş

E) Altı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

66. Müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəd:

A) Tələbənin sərbəst işi

B) Akademik transkript

C) Tələbənin fərdi tədris planı

D) Akademik təqvim

E) Müəllimin illik işçi tədris planı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

67. Ali təhsil müəssisələrində tədris prosesi necə təşkil olunur?

A) Cari və aralıq

B) Auditoriya və auditoriyadankənar

C) Ümumi və xüsusi

D) Fərdi və kollektiv

E) Daxili və beynəlxalq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

68. Aşağıdakılardan hansı biri yay semestrinin təşkil olunduğu məqsədlərə aid deyil?

A) Buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi

B) Fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması

C) Akademik borcların ləğv edilməsi

D) Ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələri və AMEA-nın magistratura səviyyəsinin tələbələrinə, həmçinin AMEA-nın təklif etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması

E) Müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

69. Həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla, tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı neçə ildə toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir?

A) 7 ildə

B) 5 ildə

C) 15 ildə

D) 3 ildə

E) 10 ildə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

70. Tələbənin akademik mobilliyinin təmin edilməsi üçün forması və nümunələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən bir sıra sənədlər olmalıdır. Aşağıdakılardan hansı həmin sənədlərə aid deyil?

- A) Akademik transkript
- B) Tədris razılığı
- C) Akademik təqvim
- D) Məlumat paketi
- E) Tələbənin ərizə forması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

71. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Bu zaman kreditlər tələbənin hansı fəaliyyəti üzrə müəyyənləşdirilə bilər?

- A) Kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi
- B) Təcrübələrdə iştirak etməsi
- C) Buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi
- D) Laboratoriya işlərini yerinə yetirməsi
- E) Kvalifikasiyalar qazanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

72. Tədrisin təşkili ilə bağlı aşağıdakı mülahizələrdən hansı biri düzgündür?

- A) Yay tətili müddətində 5 həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər
- B) Bütün hallarda bir semestrə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır
- C) Ali təhsilin hər iki səviyyəsində əyani təhsil alma forması üzrə tədris ili 20 həftədir

D) Yay semestri istisna olmaqla tələbənin həftəlik işinin həcmi 2 kreditdir

E) Bir semestrə tədrisə tam cəlb olunan tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

73. Kredit sistemində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə istifadə edilən tədris sənədini müəyyənləşdirin.

A) İxtisasın tədris qrafiki

B) Tələbənin sərbəst işi

C) Akademik təqvim

D) Fənlər üzrə qeydiyyat

E) Akademik transkript

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

74. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri necədir?

1. Təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
2. Fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması;
3. Hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;
4. Tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
5. Hər semestrə tədris qruplarının fənlər üzrə formalaşdırılması;
6. Biliyin qiymətləndirilməsində məqbul və qeyri-məqbul sisteminin tətbiq edilməsi;
7. Bütün təhsil müəssisələrində təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması.

A) 2, 3, 4, 6

B) 3, 5, 6, 7

C) 1, 2, 4, 5

D) 2, 4, 5, 7

E) 1, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

75. Tədrisə tam cəlb olunma ilə tədrisə qismən cəlb olunma arasında nə kimi fərq vardır?

A) Tədrisə tam cəlb olunma ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür, tədrisə qismən cəlb olunma ixtisasın tədris planına uyğun, hər semestrə üç fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür

B) Tədrisə tam cəlb olunma ixtisasın tədris planına uyğun, hər semestrə dörd fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür, tədrisə qismən cəlb olunma ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür

C) Tədrisə tam cəlb olunma ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür, tədrisə qismən cəlb olunma ixtisasın tədris planına uyğun, hər semestrə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür

D) Tədrisə tam cəlb olunma ixtisasın tədris planına uyğun, hər semestrə üç fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür, tədrisə qismən cəlb olunma ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür

E) Tədrisə tam cəlb olunma ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür, tədrisə qismən cəlb olunma ixtisasın tədris planına uyğun, hər semestrə dörd fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

76. Kredit sistemində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə hansı tədris sənədlərindən istifadə oluna bilməz?

1. İxtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı;
2. Tələbənin fərdi tədris planı;
3. Akademik təqvim;
4. İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki;
5. Təhsil proqramı (kurikulum);
6. Müəllimin illik işçi tədris planı;
7. Tələbənin sərbəst işi;
8. Təhsil məhsulu;
9. İxtisasın (ixtisaslaşmanın) tədris planı.

A) 1, 3, 5, 7

B) 2, 3, 5, 6

C) 4, 6, 7, 9

D) 3, 5, 7, 8

E) 2, 4, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

77. Tələbənin akademik mobilliyinin təmin edilməsi üçün forması və nümunələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən hansı sənədlər olmalıdır (tam və doğru cavab)?

1. Akademik təqvim;
2. Tələbənin ərizə forması;
3. Məlumat paketi;
4. Tədris razılığı;
5. Akademik transkript;
6. Fənlər üzrə qeydiyyat.

A) 1, 3, 4, 6

B) 2, 3, 4, 5

C) 3, 4, 5, 6

D) 1, 2, 4, 5

E) 2, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

78. Rektorun əmri ilə vəzifəyə təyin olunan tyutorların səlahiyyətləri:

1. Yay semestrinin təşkilində iştirak etmək;
2. Tələbələrin dərslərdə iştirakını təmin etmək;
3. Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
4. Fakültədə dövlət hesabına təhsil alan tələbələri mövcud qaydada təqaüdə təqdim etmək;
5. Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərmək.

A) 2, 4, 5

B) 1, 2, 5

C) 2, 3, 4

D) 1, 3, 5

E) 1, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

79. Uyğunluğu müəyyən edin.

1. Ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;
2. Tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəd;
3. İxtisasın (ixtisaslaşmanın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərslərin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəd;
4. Müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəd.

- a) Müəllimin illik işçi tədris planı;
- b) İxtisasın (ixtisaslaşmanın) tədris planı;
- c) Tələbənin fərdi tədris planı;
- d) İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı.

A) 1-b; 2-c; 3-d; 4-a

B) 1-d; 2-c; 3-b; 4-a

C) 1-b; 2-d; 3-c; 4-a

D) 1-a; 2-c; 3-d; 4-b

E) 1-b; 2-c; 3-a; 4-d

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

80. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Bəs bu kreditlər tələbənin hansı fəaliyyəti üzrə müəyyənləşdirilir? Tam və doğru cavabı müəyyən edin.

1. Elmi-tədqiqat işləri yerinə yetirməsi;
2. İmtahanlara hazırlığı və imtahanları verməsi;
3. Auditoriyadankənar;
4. İxtisasartırmada iştirak etməsi;
5. Auditoriya;
6. Təcrübələrdə iştirak etməsi.

A) 3, 5

B) 1, 2

C) 2, 3, 5

D) 1, 2, 4

E) 2, 3, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

81. "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən tədris qruplarında sıxlıq maddi-texniki bazadan asılı olaraq, neçə nəfər müəyyənləşdirilir?

- A) 10-15 nəfər
- B) 15-30 nəfər
- C) 30-35 nəfər
- D) 25-30 nəfər
- E) 15-20 nəfər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

82. Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarı 67 olduqda, təhsialanın biliyi necə qiymətləndirilir?

- A) A
- B) B
- C) C
- D) D
- E) E

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

83. Bakalavriat səviyyəsində hansı fənn bölümü sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı təmin etməlidir?

- A) Sosial fənlər
- B) İxtisaslaşma fənləri
- C) Humanitar fənlər
- D) Peşə hazırlığı fənləri
- E) Ümumi fənlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

84. Ali təhsil səviyyəsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları müvafiq tədris-metodik sənədlər əsasında həyata keçirilir ki, bu sənədlərin formaları səlahiyyətləri çərçivəsində müəyyənləşdirilir və təsdiq edilir:

- A) Ali təhsil müəssisələri və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
- B) Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
- C) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
- D) Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən
- E) Ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

85. Təhsil proqramlarına və dövlət standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya ayrılan, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə ixtisas dərəcələri verilən təhsil hansıdır?

- A) Ümumi təhsil
- B) Orta ixtisas təhsili
- C) Əlavə təhsil
- D) Peşə təhsili
- E) Tibb təhsili

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

86. Hansı diplom onun sahibinə magistraturada təhsilini davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir?

- A) Kollec diplomu

B) Bakalavr diplomu

C) Xüsusi diplom

D) Əlavə diplom

E) Magistr diplomu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

87. "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na görə ali təhsilin dövlət standartı aşağıdakılardan hansıları müəyyən etmir?

1. Məzunların ixtisas xarakteristikaları və səriştəliliyini;
2. Ali təhsilin infrastrukturunu;
3. Təhsilverənlərin keyfiyyət göstəricilərini;
4. Qiymətləndirməni;
5. Ali təhsilin idarə olunmasını;
6. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələbləri;
7. Təhsilalanların bilik, bacarıq və vərdislərinin səviyyəsini;
8. Ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasını;
9. Tədris prosesinin forma və metodlarını.

A) 1, 3, 6, 7

B) 3, 6, 7, 9

C) 2, 4, 5, 8

D) 1, 4, 6, 9

E) 2, 3, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

88. Ali təhsil müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricələrinə daxildir (tam və doğru cavab):

1. Yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək;
2. Ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;
3. Öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;

4. Qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək;
5. Mütəmadi olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq.

A) 1, 3

B) 3, 5

C) 2, 3, 5

D) 1, 3, 4

E) 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

89. Əyani və qiyabi təhsil formaları üzrə tədris ilinin müddəti baxımından nə kimi fərq vardır?

A) Əyani təhsil forması üzrə tədris ilinin müddəti 20 həftə olduğu halda, qiyabi təhsil forması üzrə tədris ilinin müddəti 16 həftədir

B) Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftə olduğu halda, qiyabi təhsil forması üzrə tədris ilinin müddəti 32 həftədir

C) Əyani təhsil forması üzrə tədris ilinin müddəti 16 həftə olduğu halda, qiyabi təhsil forması üzrə tədris ilinin müddəti 8 həftədir

D) Əyani təhsil forması üzrə tədris ilinin müddəti 30 həftə olduğu halda, qiyabi təhsil forması üzrə tədris ilinin müddəti 20 həftədir

E) Əyani təhsil forması üzrə tədris ilinin müddəti 20 həftə olduğu halda, qiyabi təhsil forması üzrə tədris ilinin müddəti 12 həftədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

90. Ali təhsil müəssisələrində tədris işinin hansı növləri müəyyənləşdirilir?

1. Referatların yazılması;
2. Laboratoriya işləri;
3. Esselər;
4. Stajkeçmə;
5. Analitik iş;
6. Doktorantura dissertasiyası;
7. Məsləhətlər;

8. Sillabus;

9. Fənnin öyrənilməsi ilə bağlı tövsiyələr.

A) 3, 5, 6, 7, 9

B) 1, 2, 4, 6, 7

C) 2, 4, 5, 7, 9

D) 1, 2, 3, 6, 8

E) 2, 3, 4, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

91. Ali təhsil müəssisəsinin ali idarəetmə orqanı nədir?

A) Elmi Şura

B) Himayəçilər Şurası

C) İctimai Şura

D) Pedaqoji Şura

E) Qəyyumlar Şurası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

92. Ali təhsil müəssisəsinin maddi-texniki və təhsil infrastrukturu hansı qurum tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır?

A) Azərbaycan Milli Elmlər Akademiyası

B) Azərbaycan Respublikasının Nazirlər Kabineti

C) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

D) Azərbaycan Respublikasının Milli Məclisi

E) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

93. Ali təhsil müəssisələrində mütəxəssis, elmi və elmi-pedaqoji kadr hazırlığı hansı səviyyələrdən ibarətdir?

- A) Bakalavriat və əlavə təhsil
- B) Magistratura, doktorantura və rezidentura
- C) Bakalavriat, magistratura və doktorantura
- D) Magistratura və rezidentura
- E) Bakalavriat, magistratura və əlavə təhsil

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

94. Ali təhsilin məzmununa və təşkilinə dair minimum tələblərə aiddir:

- A) Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyi və şəffaflığını təmin etmək
- B) Elmi tədqiqat və elmi-pedaqoji işlərlə, eləcə də müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyəti ilə məşğul olmaq
- C) Cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlamaq
- D) İxtisasa dair standart və qeyri-standard məsələləri həll etmək
- E) Yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

95. İxtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarının strukturu hansı hissələrdən ibarətdir?

1. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər;
2. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə;
3. Fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;
4. Məzunların ixtisas xarakteristikaları və səriştəliliyi;
5. Təhsil və elmi-tədqiqat proqramları;

6. Maddi-texniki, tədris bazası və kadr potensialı;

7. Təcrübənin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr.

A) 1, 3, 5, 7

B) 2, 3, 4, 6

C) 3, 5, 6, 7

D) 1, 2, 4, 6

E) 2, 4, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

96. Ali təhsil səviyyəsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları hansı tədris-metodiki sənədlər əsasında həyata keçirilir?

1. Fənlər üzrə tapşırıqlar;

2. İşçi tədris planı;

3. Seminar (praktiki) məşğələlər;

4. Fənn proqramları;

5. Nümunəvi tədris planı;

6. Kurs işləri (layihələr);

7. Fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;

8. İstehsalat və elmi-tədqiqat təcrübəsi.

A) 1, 4, 7, 8

B) 3, 4, 5, 6

C) 2, 5, 6, 7

D) 1, 2, 3, 6

E) 2, 4, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

97. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə ali təhsil müəssisəsində hansı idarə və özünüidarə orqanları yaradıla bilər?

1. Himayəçilər Şurası;

2. Qəyyumlar Şurası;

3. Problem Şurası;
4. Elmi-metodiki Şuralar;
5. Müşahidə Şurası;
6. Korporativ Şura;
7. Təhsilalanlar Şurası;
8. Audit Şurası.

- A) 2, 4, 7, 8
B) 3, 4, 5, 6
C) 1, 2, 4, 7
D) 2, 3, 4, 6
E) 1, 2, 6, 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

98. Ali təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən kim həyata keçirir?

- A) Prorektor
B) Dekan müavini
C) Rektor
D) Kafedra müdiri
E) Dekan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

99. Təhsil qanunvericiliyinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti neçə ildir?

- A) 2-3 il
B) 4-5 il
C) 3-4 il

D) 5-6 il

E) 1-2 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

100. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları müəyyən edilir:

A) Ali təhsil müəssisələri və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən

B) Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən

C) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən

D) Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən

E) Ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

101. Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsində qiyabi forma üzrə təhsilin normativ müddəti neçə ildir?

A) 6 il

B) 3 il

C) 7 il

D) 4 il

E) 5 il

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

102. Bakı Ali Neft Məktəbində təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartının tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir:

- A) Kafedra müdiri
- B) Dekan
- C) Prorektor
- D) Tyutor
- E) Rektor

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

103. Bakı Ali Neft Məktəbinin magistratura səviyyəsində qiyabi forma üzrə təhsilin normativ müddəti neçə ildir?

- A) 2,5 il
- B) 1 il
- C) 2 il
- D) 1,5 il
- E) 3 il

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

104. Bakı Ali Neft Məktəbində ali təhsilin ikinci səviyyəsi hansıdır?

- A) Magistratura
- B) Dissertantura
- C) Rezidentura
- D) Bakalavriat
- E) Doktorantura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

105. Bakı Ali Neft Məktəbinin

Nizamnaməsinə görə tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilən tədris planında bir kredit neçə saata bərabərdir?

A) 16 saata

B) 45 saata

C) 20 saata

D) 30 saata

E) 15 saata

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

106. Bakı Ali Neft Məktəbinin tədris planında bir kredit

30 saatdan ibarətdir. Bu zaman auditoriyaya neçə saat ayrılır?

A) 10 saat

B) 20 saat

C) 15 saat

D) 5 saat

E) 25 saat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

107. Bakı Ali Neft Məktəbində ali təhsil pilləsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir. Bəs bu sənədlərin

formaları səlahiyyətləri çərçivəsində hansı qurumlar tərəfindən müəyyənləşdirilir?

- A) Ali Attestasiya Komissiyası və Bakı Ali Neft Məktəbi
- B) Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Ali Neft Məktəbi
- C) Azərbaycan Respublikasının Milli Məclisi və Bakı Ali Neft Məktəbi
- D) Respublika Elmi Tədqiqat Mərkəzi və Bakı Ali Neft Məktəbi
- E) Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Ali Neft Məktəbi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

108. Bakı Ali Neft Məktəbində hansı təhsil səviyyəsi elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir?

- A) Adyunktura
- B) Rezidentura
- C) Doktorantura
- D) Bakalavriyat
- E) Magistratura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

109. Bakı Ali Neft Məktəbində kafedranın əsas vəzifələrinə aiddir:

- A) Təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartının tələblərinə uyğun olaraq həyata keçirilməsinin təmini
- B) Tədris prosesinə, tərbiyə işlərinə və elmi tədqiqatların yerinə yetirilməsinə bilavasitə rəhbərlik edilməsi
- C) Kafedralarası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsinin təşkili

D) Tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi

E) Tələbələrin elmi, pedaqoji və istehsalat təcrübəsinin həyata keçirilməsi üçün şərait yaradılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

110. Bakı Ali Neft Məktəbində aşağıdakılardan hansı biri dekanın səlahiyyətlərinə aiddir?

A) Fakültədə, ali təhsil müəssisəsində və kənar təşkilatlarda kafedranı təmsil etmək

B) Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təqdim etmək

C) Ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb, onlara rəy vermək

D) Kafedranın işini planlaşdırmaq və təşkil etmək, onun fəaliyyətinə rəhbərlik etmək

E) Ayrılmış əməkhaqqı fondu daxilində və kafedranın büdcədən kənar vəsaiti hesabına onun ştat tərkibinə dair təklif vermək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

111. Bakı Ali Neft Məktəbində yay tətili müddətində 6 həftədən çox olmayaraq təşkil oluna bilər:

A) Qış semestri

B) Yaz semestri

C) Aralıq semestri

D) Payız semestri

E) Yay semestri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

112. Aşağıdakılardan hansı biri Bakı Ali Neft Məktəbində keçirilən dərs növlərinə aid deyil?

- A) Yoxlama işləri
- B) Laboratoriya məşğələləri
- C) Elmi tədqiqat işləri
- D) Praktiki məşğələlər
- E) Analitik işlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

113. Bakı Ali Neft Məktəbi nizamnaməsinə uyğun olaraq müəyyən vəzifələri yerinə yetirmək üçün nə kimi işlər görür?

- A) Profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər hazırlayır
- B) Ali təhsil müəssisəsinin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir
- C) Mütəxəssis hazırlığının keyfiyyətinə, ali təhsil müəssisəsində tədris, elm, tərbiyə, maliyyə-təsərrüfat işlərinin təşkilinə və büdcənin icrasına görə məsuliyyət daşıyır
- D) Hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsiləmə tələblərini ödəyir
- E) Qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, turizm, maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat sahələri üzrə kommersiya fəaliyyəti ilə məşğul olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

114. Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsində auditoriya dərsləri həftə ərzində maksimum neçə saat olmalıdır?

- A) 15 saat
- B) 30 saat

C) 45 saat

D) 16 saat

E) 40 saat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

115. Bakı Ali Neft Məktəbinin bakalavriat və magistratura səviyyələrində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət baxımından nə kimi fərq vardır?

A) İstehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-10, magistratura səviyyəsində isə 8-18 həftədir

B) İstehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-10, magistratura səviyyəsində isə 8-12 həftədir

C) İstehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir

D) İstehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-12, magistratura səviyyəsində isə 8-10 həftədir

E) İstehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-12 həftədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

116. Bakı Ali Neft Məktəbində ali təhsilin magistratura səviyyəsində ixtisaslar üzrə təhsil proqramlarının təhsil hissəsində hansı fənn bölmələri nəzərdə tutulur (tam və doğru cavab)?

1. İxtisaslaşma fənləri;
2. Humanitar fənlər;
3. Sosial fənlər;
4. Texniki fənlər;
5. Ümumi fənlər.

A) 1, 3, 4

B) 1, 2, 4

C) 2, 3, 5

D) 1, 4

E) 2, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

117. Bakı Ali Neft Məktəbində aşağıdakılardan hansılar kafedra müdirinin həyata keçirdiyi işlərə aid deyil?

1. Kafedralararası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir;
2. Fakültədə, ali təhsil müəssisəsində və kənar təşkilatlarda kafedranı təmsil edir;
3. Ayrılmış əməkhaqqı fondu daxilində və kafedranın büdcədən kənar vəsaiti hesabına onun ştat tərkibinə dair təklif verir;
4. Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təqdim edir;
5. Tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyətləri üçün şərait yaradılmasını təmin edir;
6. Fakültənin profilinə uyğun fənn proqramlarının və metodik göstərişlərin hazırlanmasına təşəbbüs göstərir.

A) 2, 3, 5

B) 1, 5, 6

C) 2, 4, 5

D) 3, 5, 6

E) 1, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

118. Bakı Ali Neft Məktəbində aşağıdakılardan hansılar təhsilverənlərin hüquqlarına aiddir?

1. Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
2. Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
3. Müəyyən olunmuş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
4. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

5. Dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
6. Müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını seçmək;
7. Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq.

A) 1, 2, 4

B) 3, 5, 6

C) 1, 6, 7

D) 2, 3, 4

E) 1, 4, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

119. Uyğunluğu müəyyən edin.

1. Sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
2. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
3. Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
4. Dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdislərə yiyələnmək.

a) Təhsilverənin vəzifəsi;

b) Təhsilalanın hüququ;

c) Təhsilverənin hüququ;

d) Təhsilalanın vəzifəsi.

A) 1-b; 2-a; 3-c; 4-d

B) 1-d; 2-c; 3-b; 4-a

C) 1-b; 2-c; 3-d; 4-a

D) 1-d; 2-b; 3-a; 4-c

E) 1-a; 2-b; 3-c; 4-d

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

120. Bakı Ali Neft Məktəbinin Nizamnaməsinə əsasən ali təhsilin səviyyələri üzrə hansı kurikulumlar bu ali təhsil müəssisəsində həyata keçirilmir?

1. Rezidentura;
2. Doktorantura;
3. Bakalavriat;
4. Peşə təhsili;
5. Adyunktura;
6. Əlavə təhsil;
7. Orta ixtisas təhsili;
8. Magistratura.

A) 1, 5, 6, 7

B) 2, 4, 5, 8

C) 1, 4, 5, 7

D) 3, 4, 6, 8

E) 2, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir.

121. Ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərslər yükü nə qədər müəyyən edilib?

A) 300 saatdan az olmamaqla

B) 700 saatdan az olmamaqla

C) 500 saatdan az olmamaqla

D) 400 saatdan az olmamaqla

E) 600 saatdan az olmamaqla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərslər yükü normalarının müəyyən edilməsi haqqında AR Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli Qərarı

122. Bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin bir stavka dərslər yükü neçə saatdır?

- A) 24 saat
- B) 18 saat
- C) 6 saat
- D) 30 saat
- E) 12 saat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərslər yükü normalarının müəyyən edilməsi haqqında AR Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli Qərarı

123. Ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi ilə orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi arasında nə kimi fərq vardır?

A) Ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərslər yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi isə illik dərslər yükünün 80 faizindən az olmamalıdır

B) Ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərslər yükünün 50 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi isə illik dərslər yükünün 70 faizindən az olmamalıdır

C) Ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərslər yükünün 70 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi isə illik dərslər yükünün 80 faizindən az olmamalıdır

D) Ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərslər yükünün 80 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi isə illik dərslər yükünün 60 faizindən az olmamalıdır

E) Ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərslər yükünün 70 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə ayrılan vaxtın həcmi isə illik dərslər yükünün 50 faizindən az olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərslər yükü normalarının müəyyən edilməsi haqqında AR Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli Qərarı

124. Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərslər yükü normaları ilə bağlı aşağıdakı bəndlərdən hansı düzgündür?

- A) Ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 30 saat müəyyən edilib
- B) Bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin bir stavka dərslər yükü 12 saat müəyyən edilib
- C) Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 24 saat müəyyən edilib
- D) Ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərslər yükü 500 saatdan az olmamaqla müəyyən edilib
- E) İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik bir stavka dərslər yükü 6 saat müəyyən edilib

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərslər yükü normalarının müəyyən edilməsi haqqında AR Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli Qərarı

125. Müəllimlərin bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində bir stavka dərslər yükü ilə idman və incəsənət məktəblərində bir stavka dərslər yükü arasında nə kimi fərq vardır?

- A) Müəllimlərin bir stavka dərslər yükü bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində 12 saat, idman və incəsənət məktəblərində isə 18 saatdır
- B) Müəllimlərin bir stavka dərslər yükü bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində 12 saat, idman və incəsənət məktəblərində isə 15 saatdır
- C) Müəllimlərin bir stavka dərslər yükü bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində 24 saat, idman və incəsənət məktəblərində isə 18 saatdır
- D) Müəllimlərin bir stavka dərslər yükü bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində 15 saat, idman və incəsənət məktəblərində isə 12 saatdır
- E) Müəllimlərin bir stavka dərslər yükü bütün tiptən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində 18 saat, idman və incəsənət məktəblərində isə 12 saatdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərslər yükü normalarının müəyyən edilməsi haqqında AR Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli Qərarı

126. Ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra nə qədər müddət ərzində "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na uyğun arayış verilir?

- A) 5 iş günü ərzində
- B) 10 gün ərzində
- C) 5 gün ərzində
- D) 10 iş günü ərzində
- E) 3 iş günü ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

127. Ali təhsil pilləsinin doktorantura səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə verilən arayış blanklarının ciddi hesabat sənədi kimi saxlanıldığı yerlərdən biri yanlıştır:

- A) Ali təhsil müəssisələri
- B) Elmi müəssisələr
- C) Peşə təhsili müəssisələri
- D) Elmi təşkilatlar
- E) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

128. Ali təhsil pilləsinin doktorantura səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışların verilməsi üçün ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatda qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına hansı məlumatlar daxil edilir?

1. Qeydiyyat nömrəsi;
2. Arayışın seriyası və nömrəsi;
3. Arayış verən şəxsin soyadı, adı, atasının adı;
4. Qeydiyyat seriyası;
5. Arayışın verilmə tarixi;

6. Arayış verilən şəxsin soyadı, adı, atasının adı;

7. Arayışı verən şəxsin imzası.

A) 2, 3, 4, 7

B) 1, 2, 5, 6

C) 3, 4, 5, 7

D) 2, 4, 5, 6

E) 1, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

129. Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası ilə bağlı aşağıdakı müddələrdən hansı doğrudur?

A) Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisələri və AMEA tərəfindən müvafiq qaydada protokolla silinir

B) Arayışların verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyində qeydiyyat kitabı açılır

C) Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi və kreditini qazandığı fənlər barədə məlumatlar verilir

D) Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur

E) Arayış blankları ali təhsil müəssisələri və AMEA tərəfindən çap etdirilir və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müraciəti əsasında verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

130. Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışların verilməsi üçün ali təhsil müəssisələrində və AMEA-da qeydiyyat kitabı açılır. Həmin qeydiyyat kitabına daxil edilən məlumatlardan hansılar səhvdir?

1. Qeydiyyat nömrəsi;

2. Arayışın seriyası və nömrəsi;

3. Arayış verən şəxsin soyadı, adı, atasının adı;

4. Qeydiyyat seriyası;
5. Arayışın verilmə tarixi;
6. Arayış verilən şəxsin soyadı, adı, atasının adı;
7. Arayışı verən şəxsin imzası.

- A) 1, 4, 6
- B) 3, 5, 6
- C) 2, 4, 7
- D) 1, 2, 4
- E) 3, 4, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir.

131. Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ səhifəsinin yuxarı küncündə hansı stamp vurulur?

- A) "Diplom" stampı
- B) "Əlavə" stampı
- C) "Fərqlənmə" stampı
- D) "Dublikat" stampı
- E) "Arayış" stampı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

132. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri hansı qurumun sifarişi əsasında çap etdirilir?

- A) Azərbaycan Respublikasının Milli Məclisinin
- B) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
- C) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin

D) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

E) Azərbaycan Milli Elmlər Akademiyasının

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

133. Müvafiq qanunvericiliyə görə doldurulan zaman korlanmış diplom blankları silinir:

A) Xüsusi protokolla

B) Xüsusi aktla

C) Xüsusi çıxarışla

D) Xüsusi arayışla

E) Xüsusi əmrlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

134. Bakalavriat səviyyəsini fərqlənmə ilə bitirənlər üçün diplomun sağ səhifəsinin yuxarı hissəsində yazılan "BAKALAVR DİPLOMU" sözlərinin altında qırmızı rənglə hansı söz yazılır?

A) "Fərqlənmə"

B) "İxtisas"

C) "Diplom"

D) "Adı"

E) "Əlavə"

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

135. "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"na əsasən diplom və diploma əlavə hansı dildə tərtib edilir?

- A) Rus dilində
- B) Türkc dilində
- C) Azərbaycan Respublikasının dövlət dilində
- D) İngilis və rus dilində
- E) Azərbaycan və rus dilində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

136. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) hansı qurum tərəfindən verilir?

- A) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
- B) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
- C) Azərbaycan Respublikasının Energetika Nazirliyi
- D) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- E) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

137. Diplomların verilməsi ilə bağlı aşağıdakı mülahizələrdən hansı düzgündür?

- A) İtirilmiş diplomun və onun əlavəsinin əvəzinə xüsusi hallarda arayış verilə bilər
- B) Diplom məzunlara ali təhsil müəssisəsini, AMEA-nı bitirdikdən sonra 15 gün müddətində verilir
- C) Diplomun dublikatının hazırlanması və verilməsinə görə rüsum ödənilir
- D) Diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır

E) Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ səhifəsinin yuxarı küncündə "Əlavə" ştampları vurulur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

138. Ali təhsil müəssisələrinin bakalavr diplomu ilə magistr diplomu arasında nə kimi fərq vardır?

A) Bakalavr diplomu 12.5x17 sm ölçüdə kitabça şəklində çap olunduğu halda, magistr diplomu 15x21 sm ölçüdə kitabça şəklində çap olunur

B) Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün bakalavr diplomu göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rəngli olduğu halda, magistr diplomu müvafiq olaraq yaşıl və qırmızı rənglərdə olur

C) Möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer bakalavr diplomunda sol aşağı kənarında saxlanıldığı halda, magistr diplomunda sağ aşağı kənarında saxlanılır

D) Bakalavr diplomunda nömrələnmə A №000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparıldığı halda, magistr diplomunda nömrələnmə AM №000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır

E) Bakalavr diplomuna əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edildiyi halda, magistr diplomuna əlavə dermantin materialdan hazırlanan relyef kağızda çap edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

139. Bakalavr və magistr diplomlarının nümunəsi ilə bağlı düzgün bəndləri seçin.

1. Diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur;
2. Diplom və diploma əlavə dövlət dili ilə yanaşı, məzunun yazılı müraciəti ilə ingilis dilində də tərtib edilə bilər;
3. Diplom və diploma əlavə Azərbaycan və rus dillərində tərtib edilir;
4. Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir;
5. Diplom 12.5x17 sm ölçüdə kitabça şəklində çap olunur;
6. Diploma əlavə dermantin materialdan hazırlanır;
7. Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir;
8. Diplomun sağ aşağı kənarında möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

- A) 3, 5, 7, 8
- B) 1, 2, 4, 7
- C) 2, 4, 5, 6
- D) 1, 4, 7, 8
- E) 2, 3, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

140. Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatlarının verilməsi proseduru necədir?

- A) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir
- B) Azərbaycan Respublikası Təhsil Nazirliyinin arayışına əsasən, ali təhsil müəssisəsi və elmi təşkilatın yazılı müraciəti ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilir
- C) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, ali təhsil müəssisəsi və elmi təşkilatın yazılı müraciəti ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilir
- D) Azərbaycan Respublikası Təhsil Nazirliyinin arayışına əsasən, ali təhsil müəssisəsi və elmi təşkilatın yazılı müraciəti ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilir
- E) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, ali təhsil müəssisəsi və elmi təşkilatın yazılı müraciəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

141. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri hansı qurum tərəfindən təsdiq edilir?

- A) Azərbaycan Milli Elmlər Akademiyası
- B) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- C) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası

D) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

E) Azərbaycan Respublikasının Milli Məclisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

142. Müvafiq qanunvericiliyə əsasən diplom məzunlara ali təhsil müəssisəsini, AMEA-nı bitirdikdən sonra neçə gün müddətində verilir?

A) 10 gün

B) 15 gün

C) 20 gün

D) 30 gün

E) 45 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

143. Magistratura səviyyəsini fərqlənmə ilə bitirənlər üçün sağ səhifənin yuxarı hissəsində yazılan "MAGİSTR DİPLOMU" sözlərinin altında qırmızı rənglə hansı söz yazılır?

A) "Əlavə"

B) "Adı"

C) "İxtisas"

D) "Diplom"

E) "Fərqlənmə"

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

144. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplom hansı rəngdə olur?

- A) Yaşıl
- B) Boz
- C) Göy
- D) Qəhvəyi
- E) Qırmızı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

145. Ali təhsil müəssisələrində və AMEA-da diplomun və onun əlavəsinin dublikatı hansı arxiv sənədləri əsasında verilir?

1. Akt;
2. Dövlət imtahan komissiyasının protokolu;
3. Əmr;
4. Təhsil sənədlərinin verilməsinin çıxarışı;
5. Komissiyanın hesabatı;
6. Təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı.

- A) 2, 4, 5
- B) 1, 2, 3
- C) 2, 3, 6
- D) 3, 4, 5
- E) 1, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

146. Ali təhsil müəssisəsi, AMEA diplomu və onun əlavəsini itirən şəxsin ərizəsinə əsasən nə qədər müddətdə diplomun və onun əlavəsinin dublikatını verir?

- A) 30 gün müddətində
- B) 3 ay müddətində

- C) 45 gün müddətində
- D) 2 ay müddətində
- E) 15 gün müddətində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

147. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının hazırlanması, saxlanması və doldurulması ilə bağlı aşağıdakı müddəalardan hansı biri doğrudur?

- A) Diploma əlavələr kompüterdə çap oluna bilməz
- B) Diplomda düzəlişə xüsusi hallarda yol verilir
- C) Doldurulan zaman korlanmış diplom blankları xüsusi protokolla silinir
- D) Diplom kalliqrafik xətlə qara tuşla yazılır
- E) Diplomda məzunun soyadı, adı, atasının adı akt əsasında yazılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

148. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirənlər üçün diplom hansı rəngdə olur?

- A) Qırmızı
- B) Yaşıl
- C) Boz
- D) Göy
- E) Qəhvəyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

149. "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"na görə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində hansı növ təhsil sənədləri müəyyənləşdirilir? Tam və doğru cavabı müəyyən edin.

1. Ali təhsil müəssisələrinin magistr diplomu;
2. Xüsusi arayış;
3. Şəhadətnamə;
4. Sertifikat;
5. Attestat;
6. Bakalavr diplomu;
7. AMEA-nın magistr diplomu.

A) 1, 6

B) 3, 5

C) 1, 6, 7

D) 2, 4, 5

E) 1, 4, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

150. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində, AMEA-da saxlanılır. Bəs qeydiyyat kitabına nə kimi məlumatlar daxil edilir?

1. İxtisasın (ixtisaslaşmanın) nömrəsi;
2. Diplomun seriyası və nömrəsi;
3. Diplomun təsdiqedilmə tarixi;
4. İxtisasın (ixtisaslaşmanın) adı;
5. Diplomalanan və diplomverən şəxslərin imzası;
6. Fakültə Elmi Şurasının qərarının nömrəsi və tarixi;
7. Diplomverənin soyadı, adı, atasının adı;
8. Alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi.

A) 1, 3, 4, 5

B) 2, 4, 5, 8

C) 1, 2, 4, 6

D) 3, 5, 6, 7

E) 2, 3, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir.

151. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

152. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

153. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədən kənar təlimat

D) Birdəfəlik təlimat

E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

154. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

A) İlkin, giriş və növbədənənar

B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik

C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar

D) Giriş, vaxtaşırı və növbədənənar

E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

155. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

A) 8 saatdan artıq olmamalıdır

B) 10 saatdan artıq olmamalıdır

C) 7 saatdan artıq olmamalıdır

D) 5 saatdan artıq olmamalıdır

E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

156. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

A) 40 saatdan artıq olmamalıdır

- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

157. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

158. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

159. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

160. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

161. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadığıda
- B) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadığıda
- C) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadığıda
- D) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadığıda

E) Yüklü qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

162. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

A) 2 metrdən az olmamalıdır

B) 3 metrdən az olmamalıdır

C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

163. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

B) Səsboğarı

C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

164. Yer səthindən 2 metrdən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

165. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzğəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzğəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

166. Günvurma nə vaxt baş verir?

A) Günəşli havada gün şüalarının altında olduqda

B) Yayda kölgəlikdə çox durduqda

C) İsti otaqda çox qaldıqda

D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda

E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

167. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq

- C) Şina qoyub tərpnəmz vəziyyətdə saxlamaq, tıbb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaqbıntlə sarımaq
- E) Deformasiya uğramış nahıyyəni düzləndirib bıntlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

168. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

169. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

170. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

171. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

172. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

173. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

174. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

175. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

176. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

177. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

178. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

179. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

180. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

181. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

182. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

183. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proyektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

184. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

185. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pülləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

186. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

187. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

188. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999